

PHILIPS

AC1715



Təlimat kitabçası

Mündəricat

1	Vacib	2
	Təhlükəsizlik	2
	Elektromaqnit sahələr (EMS)	4
	Təkrar emal	4
	Sadələşdirilmiş Aİ uyğunluq bəyannaməsi	4
2	Sizin hava təmizləyiciniz	4
	Məhsul icmalı	5
	Nəzarətlərin icmalı	6
3	Başlamaq	7
	Filtri quraşdırmaq	7
	Wi-Fi indikatorunu anlamaq	7
	Cərəyana qoşulmaq	7
	Wi-Fi bağlantısı	8
4	Hava təmizləyicisindən istifadə	9
	Hava keyfiyyəti işığını anlamaq	9
	Yandırır söndürmə	10
	Rejim parametrini dəyişdirmək	10
	Display indikatorunu dəyişdirmək	11
	İşıqı yandırır/söndürmə funksiyasından istifadə	11
5	Təmizlik və baxım	12
	Təmizlik cədvəli	12
	Hava təmizləyicisinin əsas hissəsini təmizləmək	12
	Hissəcik sensorunu təmizləmək	13
	Filtrin səthini təmizləmək	13
	Filtri dəyişdirmək	14
	Filtr sıfırlama	16
6	Saxlama	16
7	Nasazlıqların aradan qaldırılması	17
8	Zəmanət və dəstək	19
	Sifariş hissələri və ya aksesuarları	19

1 Vacib

Təhlükəsizlik

Cihazdan istifadə etməzdən əvvəl bu təlimat kitabçasını diqqətlə oxuyun və onu gələcəkdə istinad etmək üçün saxlayın.

Ən yaxşı performansı təmin etməsi üçün təmizləyicinizi ən son versiyaya təkmilləşdirdiyinizdən əmin olun. Bu təkmilləşdirməni Air+ proqramı vasitəsilə edə bilərsiniz.

Təhlükə

- Elektrik şoku və/və ya yanğın təhlükəsindən yayınmaq üçün cihazı su, hər hansı başqa maye, ya da (alıxan) yuyucu vasitə ilə yumayın, yaxud onların cihazda daxil olmasına imkan verməyin.
- Cihazı insektisid və ya ətir kimi hər hansı alıxan maddə səpməyin.

Xəbərdarlıq

- Cihazı qoşmamışdan əvvəl cihazda göstərilən gərginliyin yerli şəbəkə gərginliyinə uyğun olub-olmadığını yoxlayın.
- Elektrik kabeli zədələndikdə, təhlükədən yayınmaq üçün onu Philips, Philips-in səlahiyyət verdiyi xidmət mərkəzi və ya oxşar ixtisaslaşmış şəxslər dəyişdirməlidir.
- Ştəpsel çəngəli, elektrik kabeli və ya cihazın özü zədələndikdə, cihazdan istifadə etməyin.
- Bu cihaz yaşı 8-dən çox olan uşaqlar və fiziki, hissiyyat və ya əqli qabiliyyətləri zəif olan, yaxud cihazın istifadəsi ilə bağlı təcrübə və biliyi olmayan insanlar tərəfindən o zaman istifadə olunma bilər ki, onlara cihazın təhlükəsiz istifadəsinə dair təlimat verilib və ya təhlükəsiz istifadəni təmin etmək üçün nəzarət altında olacaqlar, yaxud əlaqədar təhlükələr barədə məlumatlandırılıblar.
- Uşaqlar cihazla oynamamalıdır.
- Uşaqlar nəzarət olmadan təmizlik və ya baxım həyata keçirməməlidir.
- Hava çıxışına və ya hava girişinin qarşısına elementlər yerləşdirməklə hava girişini və çıxışını bloklamayın.
- Hava çıxışı vasitəsilə cihazı kənar cisimlərin daxil olmadığından əmin olun.

- Maksimum çıxış gücü 100 mW EIRP olan, 802.11b/g/n, 2.4 GHz əsaslı standart Wi-Fi interfeysi.
- RF çıxış gücü 10 mW EIRP göstəricisindən az olan, 2.4 GHz tezlikdə 5.0 versiyalı Bluetooth (LE).

Ehtiyat tədbiri

- Bu cihaz düzgün ventilyasiya, tozsoranla mütəmadi təmizləmə üçün və ya yemək bişirərkən ocaq başlığı, yaxud sərinkeş kimi istifadəyə uyğun deyil.
- Cihazı həmişə quru, stabil, düz və horizontal səthə yerləşdirin.
- Cihazın ətrafında ən azı 20 sm, yuxarısında isə ən azı 30 sm boş yer buraxın.
- Cihazın üzərində oturmayın və ya dayanmayın. Cihazın üstünə heç nə yerləşdirməyin.
- Kondensasiya damcılarının cihazın üzərinə düşməsinə yol verməmək üçün cihazı birbaşa kondisionerin aşağısına yerləşdirməyin.
- Yalnız bu cihaz üçün xüsusilə nəzərdə tutulmuş Philips filtrlərindən istifadə edin. Hər hansı başqa filtdən istifadə etməyin.
- Filtrin yanması insan üçün geri dönüşü olmayan təhlükə yarada və/və ya digər canlıları təhlükə qarşısında qoya bilər. Filtdən yanacaq və ya oxşar məqsəd üçün istifadə etməyin.
- Cihaza (xüsusilə, hava girişinə və çıxışına) sərt əşyalar ilə vurmaqdan çəkinin.
- Fiziki zədələnmənin, yaxud cihazın nasazlanmasının qarşısını almaq üçün hava çıxışına, ya da hava girişinə barmaqlarınızı və ya əşyalar qoymayın.
- Qapalı məkan üçün həşəratqovucu tüstüdən və ya məkanlarda yağlı mayelərdən, yanan buxurlardan, yaxud kimyəvi tüstülərdən istifadə etmisinizsə, bu cihazdan istifadə etməyin.
- Cihazı qaz cihazlarının, isidici qurğuların və ya buxarların yanında istifadə etməyin.
- Cihazın yerini dəyişdirmək, təmizləmək, filtri dəyişdirmək və ya digər baxım işini həyata keçirmək istədikdə hər zaman cihazı cərəyandan ayırın.

- Cihaz yalnız normal işləmə şərtlərində məişətdə istifadə üçün nəzərdə tutulub.
- Cihazı nəm mühitlərdə və ya rütubətin, yaxud ətraf temperaturun yüksək olduğu hamam otağı, ayaqyolu və ya mətbəx kimi mühitlərdə, ya da kəskin temperatur dəyişikliklərinin olduğu otaqda istifadə etməyin.
- Cihaz karbon monoksidi (CO) və ya radonu (Rn) yox etmir. O, yanma prosesləri və təhlükəli kimyəvi maddələrlə əlaqədar qəza hallarında təhlükəsizlik cihazı kimi istifadə edilə bilməz.

Elektromaqnit sahələr (EMS)

Bu cihaz elektromaqnit sahələrə təsir ilə əlaqədar müvafiq standartlara və qaydalara uyğundur.

Təkrar emal

Bu simvol bu məhsulun normal məişət tullantıları ilə birlikdə atılmamalı olduğunu bildirir (2012/19/Aİ).



Elektrik və elektron məhsulların ayrı-ayrılıqda toplanması haqqında ölkənin qaydalarına əməl edin. Düzgün atılma ətraf mühit və insan sağlamlığı üçün mənfi nəticələrin qarşısını almağa kömək edir.


Sadələşdirilmiş Aİ uyğunluq bəyannaməsi

Bununla DAP B.V. bəyan edir ki, AC1715 növündə radio təchizatı 2014/53/Aİ Direktivinə uyğundur. Aİ uyğunluq bəyannaməsinin tam mətni aşağıdakı internet ünvanında mövcuddur: www.philips.com.

2 Sizin hava təmizləyiciniz


Bizimlə alış-veriş etdiyiniz üçün sizi təbrik edir və Philips-ə xoş gəlmişsiniz deyirik! Philips-in təklif etdiyi dəstəkdən tam şəkildə yararlanmaq üçün məhsulunuzu burada qeydiyyatdan keçirin: www.philips.com/welcome.

Məhsul icmalı



*Yalnız təmin edilmiş ştəpsel çəngəli adapterindən istifadə edin

Nəzarətlərin icmalı



Nəzarət düymələri

	İşıqı yandırıb/söndürmə düyməsi		Yandırıb/söndürmə düyməsi
	Rejim keçidi düyməsi		

Displey paneli


	Wi-Fi indikatoru		Avtomatik rejim
	1-ci sürət		2-ci sürət
	Turbo rejim		Yuxu rejimi
PM2.5	PM2.5 displeyi	IAI	Daxili Allergen İndeksi displeyi
	Filtr təmizləmə xəbərdarlığı		Filtr dəyişdirmə xəbərdarlığı

3 Başlamaq

Filtri quraşdırmaq

İlk dəfə istifadə etməzdən əvvəl filtrin qablaşdırma materiallarının hamısını çıxarın.

Qeyd: Filtri quraşdırmazdan əvvəl hava təmizləyicisinin elektrik rozetkasından çıxarıldığına əmin olun.



- 1 Arxa örtüyü çəkib, cihazdan çıxarın.
- 2 Filtri cihazdan çəkib çıxarın.
- 3 Hava təmizləyicisi filtrin qablaşdırma materiallarının hamısını çıxarın.
- 4 Filtri yenidən cihaza yerləşdirin.
- 5 Arxa örtüyü yenidən taxın.

Wi-Fi indikatorunu anlamaq


Wi-Fi ikonası statusu	Wi-Fi bağlantısı statusu
Narıncı rəngdə yanib sönmür	Smartfona qoşulur
Narıncı rəngdə yanır	Smartfona qoşulub
Ağ rəngdə yanib sönmür	Serverə qoşulur
Ağ rəngdə yanır	Serverə qoşulub
Sönülüddür	Wi-Fi funksiyası deaktiv edilib

Cərəyana qoşulmaq

Qeyd: Elektrik şoku riski var! Alternativ cərəyan kabelini çıxardıqda hər zaman ştəpsel çəngəlini yuvadan çəkib çıxarın. Heç vaxt kabeli çəkməyin.

Güc adapterini qoşun:

- Əvvəlcə cihazdakı cərəyan yuvasına.
- Sonra isə divardakı rozetkaya.



Wi-Fi bağlantısı

Wi-Fi bağlantısını ilk dəfə qurmaq

- 1 **App Store** və ya **Google Play**-dən Philips "Air+" proqramını endirib quraşdırın.
- 2 Hava təmizləyicisini yandırmaq üçün onun ştepsel çəngəlini cərəyan yuvasına taxıb  düyməsinə toxunun.
↳ Wi-Fi indikatoru birinci dəfə narıncı rəngdə  yanıb sönmür.
- 3 Smartfon və ya planşetinizin Wi-Fi şəbəkənizə uğurla qoşulduğundan əmin olun.
- 4 "Air+" proqramını başladın və **"Yeni Cihaz Qoşun"** və ya ekranın yuxarisindəki "+" düyməsinə basın. Hava təmizləyicisini şəbəkənizə qoşmaq üçün ekrandakı göstərişlərə əməl edin.



Qeyd:

- Bu göstəriş yalnız hava təmizləyici ilk dəfə quraşdırıldıqda etibarlıdır. Şəbəkə dəyişibsə və ya quraşdırmanı yenidən icra etmək lazımdırsa, "Wi-Fi bağlantısını sıfırlayın" səhifə 8 Fəslinə nəzər salın.
- Smartfon və ya planşetinizə birdən çox hava təmizləyicisi qoşmaq istəyirsinizsə, bunu addımbaaddım etməlisiniz.
- Hər hansı maneə olmadan smartfon və ya planşetiniz arasındakı məsafənin 10 m-dən az olduğundan əmin olun.

Wi-Fi bağlantısını sıfırlayın

Qeyd:

- Standart şəbəkəniz dəyişdikdə Wi-Fi bağlantısını sıfırlayın.
- 1 Hava təmizləyicisini yandırmaq üçün onun ştepsel çəngəlini cərəyan yuvasına taxıb  düyməsinə toxunun.
 - 2  düyməsinə siqnal səsinə eşidənə qədər, yəni 3 saniyə toxunub saxlayın.
↳ Hava təmizləyicisi əlaqələndirmə rejiminə keçir.
↳ Wi-Fi indikatoru  narıncı rəngdə yanıb sönmür.
 - 3 **"Wi-Fi bağlantısını ilk dəfə qurmaq"** bölməsindəki 3-4-cü addımlara əməl edin.

4 Hava təmizləyicisindən istifadə

Hava keyfiyyəti işığını anlamaq

Hava təmizləyicisi işə salındıqda hava keyfiyyəti işığı avtomatik olaraq yanır və bütün rənglər ardıcılıqla işıqlanır. Təxminən 30 saniyədən sonra hissəcik sensoru havada daşınan hissəciklərin ətraf hava keyfiyyətinə uyğun rəngi seçir.

Hava keyfiyyəti işığının rəngi PM2.5 və IAI oxucuları arasındakı ən yüksək indeksə görə müəyyən edilir.

PM2.5

Hətta ən yüngül cisim belə havanı dəyişdikdə **AeraSense** sensor texnologiyası bunu dəqiqliklə aşkar edir və tez cavab verir. O, real zamanda PM2.5 rəyi ilə sizi əmin edir.

Daxili hava çirkləndiricilərinin əksəriyyəti havada olan 2,5 mikrometrdən kiçik çirkləndirici hissəciklərə istinad edən PM2.5 səviyyəsindən aşağı düşür. Kiçik hissəciklərin ümumi daxili mənbələri tütün tüstüsü, yemək, yanan şamlardır. Havada olan bəzi bakteriyalar, kiçik kif sporları, ev heyvanı allergeni və toz gənəsi allergen hissəcikləri də PM2.5 səviyyəsindən aşağı düşür.

IAI

Peşəkar səviyyəli **AeraSense** sensoru daxili havadakı allergen səviyyəsini aşkarlayır. Daxili havadakı allergenlərin potensial risk səviyyəsi 1-dən 12-yə qədər olan ədədi rəylə göstərilə bilər. 1 ən yaxşı hava keyfiyyətinin göstəricisidir.

Hava keyfiyyəti işığının rəngi	Hava keyfiyyətinin səviyyəsi
Plava	Yaxşı
Göy-bənövşəyi	Normal
Bənövşəyi-qırmızı	Pis
Qırmızı	Çox pis

PM2.5 səviyyəsi	Hava keyfiyyəti işığının rəngi
≤12	Plava
13-35	Göy-bənövşəyi
36-55	Bənövşəyi-qırmızı
>55	Qırmızı

IAI səviyyəsi	Hava keyfiyyəti işığının rəngi
1-3	Plava
4-6	Göy-bənövşəyi
7-9	Bənövşəyi-qırmızı
10-12	Qırmızı

Yandırılıb söndürmə

Qeyd:

- Optimal təmizləmə performansı üçün qapı və pəncərələri bağlayın.
- Pərdələri hava girişindən və ya hava çıxışından uzaq saxlayın.

- 1 Hava təmizləyicisinin ştepsel çəngəlini cərəyan yuvasına taxın.
- 2 Hava təmizləyicisini işə salmaq üçün  üzərinə toxunun.
 - ↳ Hava təmizləyicisindən signal səsi gəlir.
 - ↳ İsinmə zamanı ekranda "---" görünür. Sonra isə hava təmizləyicisi hava keyfiyyətini ölçüb, PM2.5/IAI səviyyəsini göstərir.
 - ↳ Hava təmizləyicisi ekranda IAI göstərilməklə avtomatik rejimdə işləyir.
- 3 Hava təmizləyicisini söndürmək üçün  düyməsinə 3 saniyə toxunub saxlayın.

Qeyd: SÖNDÜRDÜKDƏN sonra hava təmizləyicisi elektrik rozetkasına qoşulu qalsa, o, yenidən YANDIRILDIQDA əvvəlki parametrlərə uyğun işləyəcək.



Rejim parametrini dəyişdirmək

 düyməsinə toxunmaqla Avtomatik rejimi, 1-ci sürəti, 2-ci sürəti, Turbo rejimi və ya Yuxu rejimini seçə bilərsiniz.



Avtomatik rejim (): Hava təmizləyicisi ətraf havanın keyfiyyətinə uyğun olaraq sərinkeş sürətini avtomatik tənzimləyir.



Manual sürət ( və ): Manual rejimdə hava təmizləyicisi 1-ci və ya 2-ci sürətdə işləyir.



Turbo rejimi (⌚): Turbo rejimində hava təmizləyicisi ən yüksək sürətdə işləyir.



Yuxu rejimi (☾): Hava təmizləyicisi aşağı sürətdə işləyir. 3 saniyədən sonra ekranın işıqları sönmür.


Display indikatorunu dəyişdirmək

Qeyd: Cihaz standart olaraq PM2.5 səviyyəsini göstərir.

- Display indikatorunu IAI /PM2.5 arasında dəyişdirmək üçün ☼ düyməsinə 3 saniyə toxunub saxlayın.



İşıqı yandırıb/söndürmə funksiyasından istifadə



Nəzarət paneli işıq sensoru ilə ətraf işığa uyğun olaraq yana, sönmə və ya tutqunlaşa bilər. Ətraf işıq tünd olduqda nəzarət paneli sönməyə və ya tutqunlaşacaq. Bütün işıqları yandırmaq üçün istənilən düyməyə toxuna bilərsiniz. Sonra başqa

əməliyyat icra edilməsə, ətraf işığa uyğunlaşmaq üçün bütün işıqlar sönəcək və ya tutqunlaşacaq.

Bütün işıqları və nəzarət panelini manual olaraq söndürmək üçün  düyməsinə toxuna bilərsiniz. Bütün işıqları yandırmaq üçün istənilən düyməyə toxunun.

5 Təmizlik və baxım

Qeyd:

- Təmizləməzdən əvvəl hər zaman cihazın cərəyan bağlantısını kəsin.
- Heç vaxt cihazı suya və ya hər hansı digər mayeyə toxundurmayın.
- Cihazın hər hansı hissəsini təmizləmək üçün heç vaxt ağardıcı maddə və ya spirt kimi cilalayıcı, aşındırıcı və ya tez alısan təmizlik vasitələrindən istifadə etməyin.
- Filtri təmizləmək üçün heç vaxt hər hansı mayedən (su daxil olmaqla) istifadə etməyin.
- Hissəcik sensorunu tozsoran ilə təmizləməyə cəhd etməyin.

Təmizlik cədvəli

Tezlik	Təmizlik metodu
Lazım olduqda	Cihazın plastik hissəsini yumşaq, quru parça ilə silin
	Hava çıxışının örtüyünü təmizləyin
İki aydan bir	Hissəcik sensorunu quru pambıq çubuq ilə təmizləyin
Ekranada  görünür.	Filtrin səthini təmizləyin

Hava təmizləyicisinin əsas hissəsini təmizləmək

Toz toplanmasının qarşısını almaq üçün hava təmizləyicisinin içərisini və çölünü mütəmadi olaraq təmizləyin.

- Hava təmizləyicisinin, eləcə də hava çıxışının içərisini və çölünü təmizləmək üçün yumşaq, quru parçadan istifadə edin.


Hissəcik sensorunu təmizləmək

Cihazın optimal işləməsi üçün hissəcik sensorunu hər 2 aydan bir təmizləyin.


Qeyd:

- Hava təmizləyicisi tozlu mühitdə istifadə edildirsə, daha tez-tez təmizlənməsi lazım ola bilər.
- Otaqdakı nəm səviyyəsi çox yüksəkdirsə, hissəcik sensorunun üzərində kondensasiya damcıları yarana və havanın keyfiyyəti əslində yaxşı olsa da, hava keyfiyyəti işığı havanın keyfiyyətinin daha pis olduğunu göstərə bilər. Bu halda, hissəcik sensorunu təmizləyin.


2



3




5



- 1 Hava təmizləyicisini söndürün və cərəyan yuvasından çıxarın.
- 2 Hava keyfiyyəti sensorunun örtüyünü açın.
- 3 Hissəcik sensorunu nəm pambıq çubuq ilə təmizləyin.
- 4 Bütün hissələri quru pambıq çubuq ilə qurulayın.
- 5 Hava keyfiyyəti sensorunu bağlayın.

Filtrin səthini təmizləmək




Filtr xəbərdarlığı işığının statusu

Ekranla filtri təmizləmə xəbərdarlığı  görünür.


Əməliyyat

Filtrin səthini tozsoran ilə təmizləyin.

- 1 Hava təmizləyicisini söndürün və cərəyan yuvasından çıxarın.



- 2 Arxa örtüyü çəkib, cihazdan çıxarın.
- 3 Filtri cihazdan çəkib çıxarın.
- 4 Filtrin səthini tozsoran ilə təmizləyin.
- 5 Filtri yenidən cihaza yerləşdirin.
- 6 Arxa örtüyü yenidən taxın.
- 7 Hava təmizləyicisinin ştəpsel çəngəlini cərəyan yuvasına taxın.
- 8 Cihazı işə salmaq üçün düyməsinə toxunun.
- 9 Filtrin təmizlənmə vaxtını sıfırlamaq üçün və düyməsinə 3 saniyə toxunub saxlayın.
- 10 Filtri təmizlədikdən sonra əllərinizi yaxşıca yuyun.



Filtri dəyişdirmək

Sağlam qoruma kilidini anlamaq


Hava təmizləyicisi işlədikdə hava təmizləmə filtrinin optimal vəziyyətdə olmasını təmin etmək üçün hava təmizləyicisi filtr dəyişdirmə indikatoru ilə təchiz edilib. Filtrin dəyişdirilməsi lazım olduqda filtr dəyişdirmə xəbərdarlığının işığı qırmızı rəngdə yanır.

Filtr vaxtında dəyişdirilmədikdə otaqdakı havanın keyfiyyətini qorumaq üçün hava təmizləyicisi işləməyi dayandıracaq və avtomatik kilidlənəcək. Filtri mümkün qədər tez dəyişdirin.

Filtri dəyişdirmək


Qeyd:

- Filtri yumaq və ya yenidən istifadə etmək olmaz.
- Filtrləri dəyişdirməzdən əvvəl həmişə hava təmizləyicisini söndürün və ştəpsel rozetkasından çıxarın.




Filtr xəbərdarlığı işığının statusu	Əməliyyat
Filtr dəyişdirmə xəbərdarlığı yanır	NanoProtect filtrini (FY1700/30) dəyişdirin

1 Hava təmizləyicisini söndürün və cərəyan yuvasından çıxarın.



- Arxa örtüyü çəkib, cihazdan çıxarın.
- Filtri cihazdan çəkib çıxarın.
- Yeni filtrin qablaşdırma materialının hamısını çıxarın.
- Yeni filtri cihaza yerləşdirin.
- Arxa örtüyü yenidən taxın.
- Hava təmizləyicisinin ştəpsel çəngəlini cərəyan yuvasına taxın.
- Cihazı işə salmaq üçün düyməsinə toxunun.
- Filtrin istismar sayğacını sıfırlamaq üçün və düyməsinə 3 saniyə toxunub saxlayın.
- Filtri dəyişdirdikdən sonra əllərinizi yaxşıca yuyun.

Qeyd: Filtri qoxulamayın, çünki o, havadan çirkəndiriciləri toplamış ola bilər.




Filtr sıfırlama


Ekranda filtr dəyişdirmə xəbərdarlığı () görünməzdən əvvəl də filtri dəyişdirə bilərsiniz. Filtri dəyişdirdikdən sonra filtrin istismar sayğacını manual olaraq sıfırlamalısınız.

- 1 Cihazı söndürmək və cərəyan yuvasından çıxarmaq üçün enerji  düyməsinə 3 saniyə toxunun.

2



3



- 2 Şəpsel çəngəlini cərəyan yuvasına taxın.
- 3 Yandıqdan sonra 15 saniyə ərzində filtrin istismar sayğacını sıfırlamaq üçün  və  düyməsinə 3 saniyə toxunub saxlayın.

6 Saxlama

- 1 Hava təmizləyicisini söndürüb, cərəyan yuvasından çıxarın.
- 2 Hava təmizləyicisini, hissəcik sensorunu və filtrin səthini təmizləyin ("Təmizlik və baxım" fəslinə nəzər salın).
- 3 Saxlamazdan əvvəl bütün hissələrin hava ilə qurumasına imkan verin.
- 4 Filtri hava keçirməyən plastik paketlərə bükün.
- 5 Hava təmizləyicisini, filtri sərin və quru yerdə saxlayın.
- 6 Filtrə toxunduqdan sonra hər zaman əllərinizi yaxşıca yuyun.

7 Nasazlıqların aradan qaldırılması

Bu fəsildə cihazda qarşılaşa biləcəyiniz ən ümumi problemlər qeyd edilib. Problemi aşağıdakı məlumatlar ilə həll edə bilməsəniz, ölkənizdəki Müştəriyə Qulluq Mərkəzi ilə əlaqə saxlayın.

Problem	Mümkün həll
Cihaz düzgün işləmir.	Filtri dəyişdirmə xəbərdarlığı davamlı olaraq yanıb, lakin müvafiq filtri dəyişdirməmişiniz. Nəticədə, cihaz hazırda kilidlidir. Bu halda, filtri dəyişdirin və filtrin istismar sayğacını sıfırlamaq üçün  və  düyməsinə toxunub saxlayın.
Hava çıxışından gələn hava axını həmişəkindən əhəmiyyətli dərəcədə zəifdir.	Filtrin səthi çirklidir. Filtrin səthini təmizləyin ("Təmizlik və baxım" fəslinə nəzər salın).
Cihaz uzun müddətdir işləsə də, havanın keyfiyyəti yaxşılaşmır.	- Qablaşdırma materialının filtrdən çıxarılıb-çıxarılmadığını yoxlayın. - Filtr cihaza yerləşdirilməyib. Filtrin (FY1700/30) düzgün quraşdırıldığından əmin olun. - Hissəcik sensoru nəmdir. Otağınızda nəm səviyyəsi yüksəkdir və kondensasiyaya səbəb olur. Hissəcik sensorunun təmiz və quru olduğundan əmin olun ("Təmizlik və baxım" fəslinə baxın). - Otaq böyükdür və ya çöldəki havanın keyfiyyəti pisdır. Optimal təmizləmə performansını üçün hava təmizləyicisi işləyən zaman qapı və pəncərələri bağlayın. - Otaqda çirklənmə mənbələri var. Məsələn, siqaret çəkmək, yemək bişirmək, buxur, ətir və ya spirtli içki. - Filtrin istismar müddəti bitir. Filtri yenisi ilə əvəz edin.
Hava keyfiyyəti işığı həmişə eyni rəngdə yanır.	Hissəcik sensoru çirklidir. Hissəcik sensorunu təmizləyin ("Təmizlik və baxım" fəslinə nəzər salın).

Problem	Mümkün həll
Cihazdan qəribə qoxu gəlir.	Cihazdan birinci dəfə istifadə etdiyiniz zaman ondan plastik qoxusu gələ bilər. Bu, normaldır. Buna baxmayaraq, filtrləri çıxarsanız da, cihazdan yanıq qoxusu gəlersə, Philips satıcınız və ya səlahiyyətli Philips xidmət mərkəzi ilə əlaqə saxlayın. Otaqdakı qazları absorbsiya etdiyinə görə bir müddət istifadə edildikdən sonra filtrdən qoxu gələ bilər. Təkrar istifadə etmək üçün filtri birbaşa gün işığının altına qoyaraq yenidən aktivləşdirməyiniz tövsiyə edilir. Hələ də qoxu gəlersə, filtri dəyişdirin.
Cihazdan çox yüksək səs gəlir.	- Cihaz Turbo rejimində işləyirsə, bu, normaldır. - Avtomatik rejimdə cihazdan çox səs-küy gəlersə, bunun səbəbi havanın keyfiyyəti pisləşdiyi üçün cihazın yüksək sürətdə işləməsi və ya Proqramdakı fərdiləşdirilmiş parametrlərinizin daha yüksək sərincə sürətini təşviq etməsi ola bilər. Yuxu rejimini seçə və ya Proqramda parametrləri dəyişdirə bilərsiniz. - Anormal səs gəlersə, ölkənizdəki Müştəriyə Qulluq Mərkəzi ilə əlaqə saxlayın. - Həmçinin hava çıxışına nəşə düşəndə də yüksək anormal səs gələ bilər. Kənar obyektləri cihazdan çıxarmaq üçün dərhal cihazı söndürüb, tərsinə çevirin.
Cihaz hələ də filtri dəyişdirməli olduğunu göstərir, lakin artıq dəyişmişəm.	Böyük ehtimalla, filtrin istismar sayğacını sıfırlamamısınız. Cihazı işə salın. Sonra isə  və  üzərinə 3 saniyə toxunub saxlayın.
Ekran "E1" xəta kodu görünür.	Motorda nasazlıqlar var. Ölkənizdəki Müştəriyə Qulluq Mərkəzi ilə əlaqə saxlayın.

Problem	Mümkün həll
Wi-Fi quraşdırması uğurlu deyil.	• Təmizləyicinizin qoşulduğu yönləndirici ikizolaqlıdırsa, və hazırda 2.4GHz şəbəkəsinə qoşuludursa, eyni yönləndiricinin (2.4GHz) başqa zolağına keçid edib, təmizləyicinizi yenidən əlaqələndirin. 5GHz şəbəkələri dəstəklənmir. • Veb doğrulama şəbəkələri dəstəklənmir. • Təmizləyicinin Wi-Fi yönləndiricisi aralığında olub-olmadığını yoxlayın. Hava təmizləyicisini Wi-Fi yönləndiricisinə yaxınlaşaraq tapmağa cəhd edə bilərsiniz. • Şəbəkə adının düzgün olub-olmadığını yoxlayın. Şəbəkə böyük-küçük hərflərə həssasdır. • Wi-Fi parolunun düzgün olub-olmadığını yoxlayın. Parol böyük-küçük hərflərə həssasdır. • "Wi-Fi bağlantısını sıfırlayın" bölməsindəki göstərişlər ilə yenidən quraşdırmağa cəhd edin. • Wi-Fi bağlantısına elektromaqnit və ya digər maneələr təsir edə bilər. Cihazı maneələr yarada biləcək cihazlardan uzaq saxlayın. • Mobil cihazın uçuş rejimində olub-olmadığını yoxlayın. Wi-Fi şəbəkəsinə qoşularkən uçuş rejiminin deaktivləşdirildiyindən əmin olun. • Nasazlıqların aradan qaldırılması haqqında geniş və ən yeni tövsiyələr üçün Proqramın yardım bölməsinə baxın.

8 Zəmanət və dəstək

Versuni bu məhsulu satın aldıqdan sonra iki il zəmanət təqdim edir. Səhv istifadə və ya zəif texniki qulluq nəticəsində qüsurla yaranarsa, bu zəmanət etibarlı deyil. Bizim zəmanətimiz qanuna uyğun olaraq istehlakçı kimi hüquqlarınıza təsir göstərmir. Daha ətraflı məlumat əldə etmək və ya zəmanətlə bağlı müraciət etmək üçün www.philips.com/support saytına daxil olun.

Sifariş hissələri və ya aksesuarları

Bir hissəni dəyişdirməlisinizsə və ya əlavə hissə satın almaq istəyirsinizsə, Philips dilerinizə yaxınlaşın və ya www.philips.com/support ünvanına daxil olun.

Hissələri əldə etməklə bağlı problemləriniz varsa, ölkənizdəki Philips Müştəriyə Qulluq Mərkəzi ilə əlaqə saxlayın.



Philips i Philips Shield Emblem su registrovani zaštitni znaci kompanije Koninklijke Philips N.V. və lisenziya əsasında istifadə edilir.

Bu məhsul Versuni Holding B.V. tərəfindən istehsal olunub və onun məsuliyyəti altında satılır, həmçinin Versuni Holding B.V. bu məhsul ilə əlaqəli məsələlərdə zəmanətçidir.
2023 © Versuni Holding B.V.

AC1715_user manual_v1.0 (27/10/2023)

